

**Ümumölkə yerüstü radio yayımçısı
lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqədə iştirak
Ə R İ Z Ə S İ**

Ərizəçinin (hüquqi və ya fiziki şəxsin tam adı): _____

Ərizəçinin hüquqi ünvanı: _____

Ərizəçinin VÖEN-i: _____

AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI

Kanalın (redaksiyanın) adı: _____

Kanalın (redaksiyanın) faktiki ünvanı: _____

Kanalın (redaksiyanın) əlaqə nömrələri: _____

Kanalın (redaksiyanın) elektron poçt ünvanı: _____

Kanalın (redaksiyanın) rəsmi veb-saytı: _____

AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI

Yayım üsulu (üsulları): _____

Yayım ərazisi: _____

Yayımın janrı: _____

Yayımın dili: _____

AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI AZƏRBAYCAN RESPUBLİKASI AUDIOVİZUAL ŞURASI

Səlahiyyətli şəxsin SAA: _____

Səlahiyyətli şəxsin vəzifəsi: _____

Səlahiyyətli şəxsin əlaqə nömrələri: _____

Səlahiyyətli şəxsin elektron poçt ünvanı: _____

Səlahiyyətli şəxsin imzası: _____

M.Y.

Təqdim olunan məlumatlar əlyazma ilə, səlīs və aydın xətlə daxil olunmalı və ya kompüterdə yığılmalıdır. Sənəd doldurulduqdan, imzalandıqdan və möhür qoyulduqdan sonra Azərbaycan Respublikası Audiovizual Şurasına digər müşayiət sənədləri ilə birlikdə təqdim edilməli və ya skan surəti elektron poçt ünvanına (senedqebulu@acra.gov.az) göndərilməlidir.